

# ƏbdülXalıq Hüseynovun ana laylası

Müddətli hərbi xidmətdə olan övladlarına baş çəkmək bizim ailələrdə adət halını alıb. 2020-ci il pandemiya olduğundan ata-anaların çoxu oğullarının yanına gedə bilmədi, bu da bir nisqil oldu onlara. Mühəribədən sonra görüşdülər övladları ilə: kimi sağ-salamat, kimi yaralı qayıtdı evinə-obasına. Kimi şəhid oldu. "9 ayın əsgəri oldu balam. Atası andığma mərasimində getsə də, mən pandemiyaya görə 9 ayda yanına da gedə bilmədim. Bir də öyrəndim ki, döyüşür uşağım. Telefonla danişanda güllə səsləri, partlayış eşidirdim arada. "Bu nə səsdidi?" sorusunda "Ana laylası, ana" deyirdi balaca bala - hələ də "balaca bala" deyir düşmən gözü töken oğluna göz yaşlarını saxlaya bilməyən Xubzər Hüseynova.



Niye belə deyirdi qəhrəmanım? Bəlkə hələ ana laylasına ehtiyacı vardi? Bəlkə sevdiyi torpağın azadlığı, rahat nəfəs almاسı üçün bu səslərə ehtiyacı olduğunu bilirdi? Bəlkə bu səslərin altında yuxuya gedənləri düşünürdü? Bəlkə yurduna azadlıq verən her səs onun üçün ana laylası qədər doğma, şirin idi? Heş kim bilmədi bunu...

Bir özü bildi ki, qələbədi, torpağa "sən azadsan" deye layla çalmaqdı bu.

Hamının Xalıq dediyi ƏbdülXalıq Kamil oğlu Hüseynov 20 sentyabr 20001-ci ildə Bakının Nardaran kəndində anadan olub. Bilgəhdə indi İnteqrasiya təlimli internat məktəb adlanan 11 nömrəli məktəbdə ibtidai təhsil alıb.

Məktəb internat tipli olduğundan burda valideyn qayğılarından məhrum uşaqlar üçün ayrıca siniflər də olub. ƏbdülXalıq orta təhsilinə 295 nömrəli məktəbdə davam etse də, valideyn qayğılarından məhrum uşaqları unuda bilməyib. Tez böyümək, pul qazanıb internat uşaqlarına yardım etmək arzusu daşıyıb ürəyində. 9-10 yaşından bu dərđli arzunu daşıyanlar nə qədərdi görən?..

Orta təhsilini başa vurandan sonra çiliñger ixtisasına yiyələnib, maşın ustası işləyib

-Xeyrrixah idi qardaşım. Zəhmətseverdi. Məktəbdə oxuyanda tətil günlərində işləyərdi. İstəyirdi özü pul qazansın. Yardım etməyi, hədiyyə verməyi çox sevirdi, hədiyyə verəndə özü de sevinərdi. İnternat uşaqlarına yardım etmək üçün də pul qazanmağa çalışırdı. Birinci sinfə onunla getmişəm. Mənim üçün də, müəllimim üçün də çiçəklər almışdı. Məktəbdən də birlikdə gələrdik. Bir gün dərsdən çıxanda onu görmədim, ağladım, elə bildim məni qoyub gedib. Tez yaxınlaşdı "heç səni qoyub gedərem" deyib qucaqladı məni. Amma getdi... Susur Günel. Gözləri uzaqlara yollanır. Yəqin məktəb yollarında bir vaxt el-əle gəldiyi qardaşını axtarır. -Çox istəyirdi mən ali təhsil alım. Deyərdi ki, mən oğlanam, fəhle də işləyərəm, usta da, çiliñger də, amma sən oxumalısan. Bu il imtahan verdim. Qardaşımın arzusunu yerinə yetirdim. Tələbə oldum.

Mülliemesi Zülfüyye xanım Rəşidova da ƏbdülXalıqın vətən sevgisindən, anım günlərində, vətənpərvərlik mövzusunda olan tədbirlərdə həmişə fərqləndiyindən danışdı.

Hüseynovlar ailəsində dörd övlad böyük: İsmayıllı, ƏbdülXalıq, Günel ve Xədicə. Oxşarlıqları olsa da hərəsinin öz aləmi, öz xüsusiyyətləri olub.

- Xalıq fərqliydi. Oğlum dəcəl idi. Enerjili idi. Onu elə buna görə daha çox sevirdim.

Ele bil həmişə axtarışda idi. Yaxşı oxuyurdu, hər şeylə maraqlanırdı. Hərbiyə də marağı vardi. İdmənci idi. Cudo ilə məşğul olurdu. Yarışlarda həmişə fərqlənirdi. Yorulmaq bilmirdi. Çox qoçaq idi. Nəvəm onun adını daşıyır, o da əmisi kimi qorxmaz olacaq. - deyir Kamil Hüseynov.

Respublika və Bakı yarışlarında iştirak edən, dəfələrlə yaşıdları arasında birinci, ikinci, üçüncü yerlərin qalibi olan ƏbdülXalıq

2020-ci ilin yanварında müddətli hərbi xidmətə çağrılır. İdman bacarıqları, cəldliyi, məsuliyyəti ilə fərqlənir, xidmət zamanı da bir çox yarışlarda qalib olur. Atıcılığın sırrını öyrənərək baş atıcı adını alır. Hələ xidmət zamanı hər telefon zəngində "torpaqlarımızı azad edəndən sonra qayıdam" deyir doğmalarına.

2020-ci ilin 27 sentyabrında başlayan haqq savaşında ƏbdülXalıqın döyüş yolu Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərlə başlayır.

Baş atıcı olan qəhrəmanımız düşmənin neçe-neçe canlı qüvvəsini, hərbi texnikasını sıradan çıxarır. Talış və Suqovuşanın azad olunmasında xüsusü igidlik göstərir. Döyüş yoldaşları indi də Xalıqın 5 əsgərle birlikdə 50 erməni məhv edərək döyüş əhəmiyyətli postu elə keçirməsini, onun igidiliklərini yaxşı xatırlayırlar.

**Fəqan Əliyevin sözlərində:** Can dostumdu, sirdaşımı. Silahlardan bacarıqla istifadə edirdi. Sərrast atıcıydı. Onunla özü-



mü güvənlə hiss edirdim. Bizi düşmən gülləsindən qoruyurdu. Amma özünü qəlpələrdən qoruya bilmədi. Bütün döyüş yoldaşlarımız üçün ittiği oldu, amma hamiya nəsib olmayan ali məqama ucaldı.

Şəxsi şücaetinə, döyüşlərde fərqləndiyinə, ərazi bütövülüümüz üçün göstərdiyi igidiliyə görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Cəsur döyüşü", "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub 19 yaşılı qəhrəmanım.

-Bütün davranışları ilə yaşıdan böyük kimiydi. 10-11 yaşında elə birlərdən 15 yaşı var. Demə çox böyük imiş oğlum.

Doğru dedi ana. Hələ uşaq sandığımız oğullar 27 sentyabr gecəsində böyüdürlər. Cəmi 44 günə böyüklüyü bize həm anlatılar, həm yaşatırlar.

ƏbdülXalıq Hüseynov 16 oktyabrda Suqovuşan döyüşlərində şəhid olur. Onu hərbi xidmət bir ailənin oğlu kimi ailə üzvləri, xanımları yola salmışdı. Dönərkən bütün kənd əhalisi, yüzlərlə insan qarşılıdı. Böyüdüyü evdən Rəhiməxanı ziyarətgahına izdiham yola saldı. O, hər birimizin oğlu oldu.

Defnindən bir-neçə gün sonra Xalıq böyük qardaşı İsmayıllı yuxusuna gəlir, "bu sənədi sənə getirmişəm, burda mənim adım yazılıb, oğluna verərsən"- deyir.

**ƏbdülXalıqın şəhid xəberindən bir-neçə gün sonra kiçik Əbdül Xalıq dünyaya gəlir. Sevgiyle böyük, sevinir, güller. "Əmisiñə oxşayır" deyirlər. Tanıyanlar hamısı Xalıqın gülərzül olduğunu vurgulayır. Bütün görüntülərdə, şəkillərdə onun üzündə nurlu gülüş var. Açılan sabahlara Günəş kimi işıq saçır ƏbdülXalıq Kamil oğlu Hüseynov.**